



№ 106 (9561) 22 may 2024-cü il ÇƏRŞƏNBƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Əldə edilmiş razılaşmalar İran və Azərbaycan xalqlarının iradəsinə söykənir

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib



Volodimir Zelenski
İlham Əliyevə zəng edib



Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Tələfən danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı hər iki ölkənin aidiyotlu qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq təsdiqlərini təsdiqləyiblər.

Prezidentin Mətbuat xidməti

İnsan alverinə qarşı mübarizə uğurlu nəticələr verir

Mayın 21-də Milli Məclisin növbəti plenar icası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarovə əvvələc aprel-may aylarında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində görülmüş işlər haqqında qısa məlumat verib.

Qeyd olunub ki, bu dövrde Milli Məclis Sədrinin iki ölkəyə rəsmi və iki ölkəyə də iştirakçılar, Milli Məclisin Sədri Sahibə Qafarovə əvvələc aprel-may aylarında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində görülmüş işlər haqqında qısa məlumat verib.



lərin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Spiker həmsəbətlərinə Azərbaycanın orazi bütövlüyü və suverenliyi tam bərpə edildikdən sonra Cənubi Qafqaz regionunda mövcud olan vəziyyət, həyata keçirilən tikinti və quruculuq işləri, Ermenist-

Prezident Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın dəstəyini yüksək qiymətləndirdi
İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbulu görə minnət-darlığı bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və

ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O qeyd etdi ki, Özbəkistan Prezidenti ölkələrimiz arasında tərəfdəşliq münasibətlərinin soviyəsini yüksək qiymətləndirir. Qonaq vurğuladı ki, Azərbaycan Prezidentinin üzəqgörən və müdirlik siyaseti noticosında əldə edilmiş uğurlar Özbəkistanda sevincə qarşılıqlı.

→ 2

Azərbaycanla Tacikistan arasında əlverişli biznes və investisiya mühiti yaradılır

Tacikistannıñ Orta dəhlizdən istifadə etməsi neql olunan yüksək həcmindən artmasına və mənzilbaşına vaxtında çatdırılmasına imkan verir. O, bəzi dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə qarşı qərzi münasibətinin və qarayaxma kampaniyasının regionda gərginliyi artırmağı və münaqişəni yenidən alovlandırmaq xidmət etdiyini bildirib.

Milli Məclisin Sədri dəqiqə çatdırıb ki, mayın 12-13-də Özbəkistannıñ Səmərqənd şəhərinə işgəzar sefərdə möqəsəd bu şəhərdə keçirilən Asiya Qadınlar Forumundan iştirak etmək idi. Forumda "Qadınların iqtisadi, sosial və siyasi hüquq və imkanlarının genişləndirilməsinə regional yanışma" mövzusunda müzakirələr aparıldı.

Digər bir məsələ isə iqlim döyişkiliyi ilə bağlıdır. Belə ki, bu məsələ Tacikistannıñ üçün dəqiqədir. Bu ölkədə elektrik enerjisi telebatın 95 faizi su-elektrik stansiyalarında istehsal olunan enerji hesabına ödənilir. Alternativ enerji istehsalı üçün Tacikistannıñ böyük potensialı var. Ölkənin töbötü günəş və külək enerjisinin əldə olunmasına geniş yol açır. Azərbaycan şirkətləri bu sahələrə də investisiya yatırıb illərlər.

→ 6



İlham Əliyevin sülh gündəliyi təqdir edilir

Ermenistan ilə Azərbaycan arasındakı ardıcıl dialoqlar aparılması, razılaşmalar əldə edilməsi, həm də ümumilikdə regionda dayanıqlı sülh üçün münbət şərait yaradıb.

Bu baxımda iki ölkə arasında delimitasiya və demarkasiya prosesinin aparılması, Qazax rayonunun dörd kəndinin azad edilməsi kimi sülh istiqamətində atılan addımlar beynəlxalq ictihadçı torəfəndən de təqdirli qarşılıqlı. Dörd qeyri-anklav kəndin qaytarılması ilə bağlı Ermenistan-Azərbaycan arasında əldə olunan razılıqla nüfuzlu beynəlxalq təşkilatlar, eyni zamanda ölkələr torəfəndən alıqlanılar, bunun sülh prosesində mühüm irəliləyişlər olduğunu vurğulanır.

Mayın 20-də Türkiye Prezidenti Rəcəb Tayyib Erdoğan da Prezident İlham Əliyevlə

telefon söhbəti zamanı Azərbaycan ilə Ermenistan arasında sülh prosesinin müsbət istiqamətdə iroliləməsindən momənlüğünü ifadə etdirib. Türkiye Prezidenti bölgədə tomin olunaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermenistan, həm də bölgə ölkələri üçün yeni bir mühit yaradacaqını bildirib.

Bölgədə yeni reallıqlar yaranıb

Qazaxın 1990-ci və 1992-ci illerde işğal edilmiş torpaqların bir güllə atılmadan qaytarılması, delimitasiya, demarkasiyanın Azərbaycanın şartları osasında həyata keçirilməsi ölkəmizin növbəti zəfəridir.

→ 5

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Heydərovu Birləşmiş Ərəb Əmərliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı rəsmi Instagram şəhifəsində paylaşım edib.

Payloadımda deyilir: "Cüdoçu Heydərov dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə somimi-qoldan təbrik edirim! Müüməkkən çıxış edən idmanımız yeniləzər irədə, əzmkarlıq və məhər nümayiş etdirirək parlaq və inamlı qolbo



qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə boxx etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona məhkəm cansaşlığı, yeni-ye ni qoləblər və nailiyyətlər arzulayıram!"

Bütün yollar türk dünyasında birləşir

Bu yolların mərkəz ölkəsi isə Azərbaycandır

Cin kimi Hindistan da dünənə bazarına çıxmak üçün yeni marşrutlarla əldə edilmişsinə maraq göstərir. Özü de təkə maraq göstərmir, həm də istəyir ki, bu marşrutlar onun nozəroti altında olsun. Belə imkan olıb etməyin on asan yolu iso marşruta investisiya qoymaq-

dur. Mətbuatda yayılan informasiyalara görə, Hindistan İranla Çabahar limanını idarəetmək üçün 10 il müddətinə qüvvədə olacaq müthüm bir sonad imzalayıb. Bu o deməkdir ki, məlum məsələdə biza qarşı olan Hindistan Azərbaycanla əməkdaşlıq etməyə məcbur-

dur. Belə ki, yeni ticarət məşruṭu Hindistanın İran və Fars körfezi ölkələri ilə ticarətini xeyli əsaslıdır da, əsas hədəfi Azərbaycanın açar ölkə olduğu "Şimal-Cənub neqliyyat dəhlizi"ne qoşulmaqdır. Çünkü məqsədi öz yülərini Rusiya və Avropa bazarına çıxarmaqdır.



Əldə edilmiş razılaşmalar İran və Azərbaycan xalqlarının iradəsinə söykənir

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib

Əvvəli 1-ci səh.

Seyid İbrahim Rəisi böyük dövlət xadimi id, görkəmi siyasetçi və İran xalqının etibarı qazanmış böyük şəxsiyyət id. Onunla çoxşaylı görüşlərim hər zaman mənənəcən böyük təsəssürat izi buraxıldı. Onuna son görüşüm isə tarixi bir görüş idi. Həm o, həm da mon bu görüşün möhəbbət tarixi görüş adlandırmışdı. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, xələqlərini, həm bütün dünyaya çox açıq mesaj id ki, biz dostluq, qardaşlıq, biz bundan sonra da birlikdə olacaq. Açılsı mərasimindən sonra həm möhəmməd Prezident Rəsəmin, həm de monim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyır. Hər iki Prezident əyəvi bayan etmişdi ki, bələd-gənən gölöçən inkişafda bəlgədə yəlxənən ölkələr fəal iştirak etməlidirlər.

Fəcəriyyən baş vermiş, əlbəttə ki, böyük dərdidir, həm onun yaxınlarına, həm onu təmənlərə. Amma təsli vərən odur ki, o, öz heyatını İran xalqının inkişafına həsr etmişdir. İran-dövlətinin milli maraqlarının müdafiə edilməsində onun xüsusi rol var idi. Həm Prezident vəzifəsindən əlçatığı zaman, həm ondan əvvəlki dövrlerdə o, İran xalqının rifahını yaxşılaşdırımaqla əlçatırdı və milli maraqlarının müdafiəsində onun böyük rol olmuşdur.



Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlərkəndə idik. Bir saatdan çox davam edən ikitəroflı görüşəsindən bir çox əməkdaşlığından inkişaf etmişdir. İran-Azərbaycan əlaqələrinin inkişafını həsr etmişdir. İran-dövlətinin milli maraqlarının müdafiə edilməsində onun xüsusi rol var idi. Həm Prezident vəzifəsindən əlçatığı zaman, həm ondan əvvəlki dövrlerdə o, İran xalqının rifahını yaxşılaşdırımaqla əlçatırdı və milli maraqlarının müdafiəsində onun böyük rol olmuşdur.

İranın yeni rəhbərliyinə qatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Cənubi, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz möhəmməd Prezident Rəisi ilə səhəbə osnasında qotu iradəmizi bildirdik ki, bundan sonra böyük dostluq kimi qalacaq. Bir daha başımız sağ olsun. Allah rəhmətələsin.

* * *

Seyid Coşar Ağayı səfərləri gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlılığı bildirdi.

Şəhidin amil odur ki, öz həyatını İranın inkişafına qurban vermişdir və bizim yaddığımızda, İran xalqının, Azərbaycan xalqının yaddaşında o, parlaq şəxsiyyət, böyük dövlət xadimi, Azərbaycan dövlətinin və xalqının böyük dostu kimi qalacaq. Bir daha başımız sağ olsun. Allah rəhmətələsin.

"Arbitraj haqqında" qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib

Məlum olduğu kimi, "Arbitraj haqqında" Azərbaycan Respublikasının Qanunu 2023-cü il dekabrın 26-də qəbul edilib və Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü il yanvarın 25-də imzalandıqdan sonra qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, MİKTƏBƏQƏDƏR Ticarət Hükümlü üzrə Komissiyası (UNCITRAL) qanunun arbitraj sahəsində sinadın keçməsi, işlək və müttəqəriq beynəlxalq təcrübəni əks etdirən Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanuna uyğun olduğunu təsdiqləyib.

Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanun beynəlxalq arbitraj sahəsində vahid standartların

müəyyən edilməsi və qanunlar harmonikliyində aparıcı rəsəd malik olan və global səviyyədə tətbiq olunan aktdır. Arbitraj mübahisələrin həlli vasitəsi kimi təsviq edən UNCITRAL Beynəlxalq Kommersiya Arbitrajı haqqında model qanun osasında müvafiq qanunlar qəbul edilmiş oləklərin siyahısını dərc edib. UNCITRAL-in vəb-səhifəsində yerləşdirilən məlumatlara osasən, həzirdə dünyamızın 91 ölkəsinin arbitraj-

da dair qanunvericilik aktları Beynəlxalq Kəmərsiya Arbitrajı haqqında model qanuna osaslanır. UNCITRAL-in "Arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununun müfəssəl və uzunmüddəti təhlilindən sonra Azərbaycan Respublikası və adıçəkilən qanun qəbul edilmiş oləklərin siyahısını dərc edib. UNCITRAL-in vəb-səhifəsində yerləşdirilən məlumatlara osasən, həzirdə dünyamızın 91 ölkəsinin arbitraj-

ışixin üçüncü şəxslər baxınları. Arbitraj təroflərin razılığına osaslanan bir icraatdır və mübahisələrin həlli tərofları arbitrları öz iradələri osasında seçilir. Digər sözü, təroflar arasında mübahisəyə onların şəxson sevdikləri, müstəqil, qərəsiz və zoruri bilik və bacarıqla mafik arbitrlar baxılar. Onların qəbul etdiyi qərarlar həm inqilabçılar üçün məcburi hüquq qüvvəyə malik olur. "Arbitraj haqqında" Azərbaycan Respublikasının Qanunu təroflərə imkan verir ki, onların kommersiya mübahisələrinə dair qərarlarını dövlət tərəfindən tanınması və icrası

üçün zoruri mexanizm müəyəyen edir. Hesab edilir ki, mübahisələrin möhkəməndən həlli möhkəmlərin iş yükünün azalmasına, kommersiya möhkəmləri ilə arbitraj təskilatları arasında sağlam rəqəbat möhibiyyətin formalmasına götürüç xərə bilər. Eyni zamanda iri-həcmli, xüsusilə də investisiyalarda bağlı mübahisələrin həlli formata kimi arbitraja üstünlük veriliyti. Üçün qanun qəbul edilməsinin Azərbaycanda biznes və investisiya mühitinin olverişliliyinin artırılmasına xidmət edəcəyi gözlənilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 265

QƏRAR

Bakı şəhəri, 20 may 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 253 (Cild I) ilə təs-

dil edilmiş "Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı"ndə aşağıdakı redaksiyada verilinsin (*əlavə olunur*).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Qərarın əlavəsi ilə www.azerbaijan-news.az və pk.gov.az saytında tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 266

QƏRAR

Bakı şəhəri, 20 may 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifati"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirlərinin təklifi nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 487 (Cild I); 2024, № 2, maddələr 198, 209) ilə təsdiq edilmiş "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifati"nda aşağıdakı dəyişikliklər edilsin:

1. "5. Texniki və texnoloji ixtisaslar qrupu hissəsinə aşağıdakı mənzərdə 5.75-ci bənd əlavə edilsin:

"5. 040575 Uçan aparatların texniki istismarı".

2. Aşağıdakı mənzərdə 8-ci hissə əlavə edilsin:

"8. Xüsusi teyinathlı ixtisaslar qrupu
8.1. XTO 040801 Müdafiə fəaliyyəti (sahiblər üzrə)".

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlər münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Məktəbəqədər təhsil haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 909-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minnəs və bununla bağlı hüquqi tonzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilmiş barədə" 1999-cu il 15 aprel tarixli 122 nömrəli, "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VIQD nömrəli Qanununun tətbiqi barədə" 2017-ci il 19 iyun tarixli 1471 nömrəli, "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 532-VQ nömrəli Qanununun tətbiqi barədə" 2019-cu il 27 may tarixli

711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2238 nömrəli Fərmanın 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1000 (Cild I); 2024, № 1, maddə 83) ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 5.6.2-ci yarimbəndində "attestasiyadan" sözü "sertifikatlaşdırma" sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4,

Prezident Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın dəstəyini yüksək qiymətləndirdi İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

Əvvəli 1-ci səh.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, iqtisadiyatımızın dinamik şəkildə inkişaf etdirilməsi, investisiyaların höcmənin artlığını deyən Laziz Kudratov bildirdi ki, Azərbaycan global çağırışlara baxmayaraq, inflasiyani saxlamaq uğurla müvəffəq olub.

Qonaq eyni zamanda vurğuladı ki, işçilərə qədər əməkdaşlığından başqa, Şavkat Mirziyoyev salamlarına və on xos arzularına görə minnətdarlılığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinin qədərliklə xahiş etdi. Dövlətimizin başçısı qeyd etdi ki, Özbəkistan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf prosesləri Azərbaycanda böyük maraqla izlenilir. Özbəkistan Prezidentinin iqtisadi islahatlar, sosial və digər təbəqələrinə səhərlərin inkişafına yönəlmis siyaseti konkret nticələr verir. Prezident İlham Əliyev Özbəkistana səfərinə məmənluqlu xatirələrə qarşıdır. Azərbaycanda bu tarixi hadisə olmuşdur. Nazir qeyd etdi ki, Özbəkistanda bu tarixi hadisə böyük sevincənən təsdiq edilmişdir. O, əməkdaşlığımızın möhkəmlənməsinə yönəlmüş təşəbbüsünü vurğuladı.

timizin başçısı əməkdaşlığımızın inkişafı ilə bağlı qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə eminliyim bildirdim.

Prezident İlham Əliyev xüsusilə olaraq Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın dəstəyini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Şavkat Mirziyoyev ilə Füzuli və Şuşa şəhərlərinə sofraların də toxunaraq Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışının da rəsmi xarakter daşıdığını dedi.

Prezident İlham Əliyev Nazir Kudratovun ölkəməzəsini təsdiq etdi. Dövlətimizin başçısı Şavkat Mirziyoyev ilə Füzuli və Şuşa şəhərlərinə sofraların də toxunaraq Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışının da rəsmi xarakter daşıdığını vurğuladı.

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alırmışdır:

1. "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı" tə

Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb



Mayın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtalyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Luka Di Canfrancesko ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZERTAC-ə bildirilib ki, görüş zamanı səfir etimadnamosının surətinə nazir Ceyhun Bayramova töqdim edib.

Səfiri təyinatı münasibətlə tövridən edən Ceyhun Bayramov ona fealiyyəti müddətinə uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında çoxölçülü strateji tərəfdəşlıq münasibətlərindən irəli golən məsələlər, habelə cari regional təsviyyət müzakirə olunub.

Tərəflər dövlət başçıları, hökumət nümayəndələri və parlamentlər arasında intensiv tomasların strateji münasibətlərin inkişafında vacib rol oynadığını diqqətən təcdirib.

Ceyhun Bayramov post-münasiqə dövründə bölgədə mövcud çoxölçülü strateji tərəfdəşliq münasibətlərinin inkişafı istiqamətində çalışacağını qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

lərde aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırılıb.

İtalya şirkətlərinin yenidənqurma seyrlorina töhfəsi məmənluqla qeyd edilib. Ölkəmizdə minənətən məsələsi diqqətən təcdirib, minasızlaşdırma fealiyyəti sahəsində öməkdəşlik imkanları doyarlıdır.

BMT-nin İslimi Döyişkiliyi üzrə Çərçive Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqları, habelə aparılan dənişmənlər prosesindən bəhs edən nazir Ceyhun Bayramov COP29-a sədrliyimiz çərçivəsində, o cümlədən İtalya ilə öməkdəşlikdən məmənluq duyacağından məmənluq duyuğunu yazır.

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliliyində olub



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliliyində olub.

QMİ-nin Mətbuat xidmətindən AZERTAC-ə bildirilər ki, şeyxülislam İranın Prezidenti Seyid Ibrahim Rəsəhin, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyənin, Təbrizin imamcımı Müstələh Həsəminin və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli şəkildə hələk olmaları ilə əlaqadardır.

Allahşükür Paşazadə matəm kitabına ürək sözlərini yazır.

Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları torofindən votəndaşların qəbulu daimi diqqətdə saxlanılaqla onların orzı və şikayətlərinin yerində diniñənlərə həlli olunması üçün müvafiq tədbirlər görülür.

Mayın 21-də bac prokuror Kamran Əliyev Nizami Rayon Prokurorluğunun inzibati binasında Bakı şəhərinin Nizami rayonu və digər bölgələrə olan votəndaşlarla görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZERTAC-ə bildirilib ki, görüşdə iştirak edən 50 votəndaşın müräciətindən konkret cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədən baxılan cinayətlər üzrə dövlət ittihəmən müdafiəsi dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilir.

Görüşdən sonra Kamran Əliyev prokurorluq öməkdəşlərinin konkret tapşırıqları verib, votəndaşların müräciətlərinə obyektiv baxılması və qəbul işinin düzgün toxşılmasına görə tabe prokurorların fordi məsuliyyət doğrunda diqqət qatdırılır. Eləcə də prokurorluq orqanlarının fealiyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini tömən edən "Eletron prokurorluq" informasiya sisteminin fealiyyəti ilə yerində tanış olaraq işin daha da tokmaklədirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Ordu generalı S.Bayraktar-oğlu isə öz növbəsində göstərişlərini işləyib.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırkı vəziyyətində məmənluq ifadə edilib



Mayın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zəkir Həsənov ölkəmizdə rəsmi sahədən Türkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktar-oğluunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdən əvvəl Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və gərkəmləri oftməloq-alım, akademik Zərifə xanım Əliyevanın məzərlərini, eləcə də Şəhidlər xiyabani və Türk Şəhidliyi ziyarət olunub, əkili və gül dəstələri qoyularaq xatirələrindən dörən hərəkət və cəhtirənaməyənət edilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZERTAC-ə verilən məlumatda, müdafiə naziri general-polkovnik Z.Həsənov Türkə nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri onları ölkəmizdə gərməkədən məmənluğunu bildirib.

Azərbaycan Ordusunun Baş Qərargah roisi general-polkovnik Korim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahində keçirilən görüşlərdə qarşılıqlı inam, etimad və dəstəyə osaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından müvafiq təsdiq edilib.

Türkiyəli qonaqlar rəsmi səfər çərçivəsində Quru Qoşunlarının komandanı general-leytenant Hikmət Mirzəyev Türkə nümayəndə heyəti ilə görüşüb.

Sonra Türkə nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah roisi general-polkovnik Korim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.

Görüşdə hər iki qardaş ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılması, eyni zamanda qarşılıqlı təcrübə məbadiləsi məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin vacibliyi vurgulanıb. Ordu generalı S.Bayraktar-oğlu isə öz növbəsində göstərişlərini işləyib.

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb



Mayın 21-də Qubada təşkil edilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda ölkəmizdən bölgələrinin iqtisadi potensialı və tərəfdəşliğin inkişaf etdirilməsi imkanları müzakirə olunub, ikitərəfli sənədlər imzalanıb.

AZERTAC xəbor verir ki, forumda hər iki ölkənin rosmiləri ilə yanşa, müxtəlif sahələrdə fealiyyət göstərən iş adamları da iştirak ediblər.

Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçlarının siyasi irəsidi və birgə seyrlər ölkələrinə arası intensivləşmə iqtisadi-ticarət əməkdaşlığından məmənluq və tərəfdəşliğin inkişaf etdirilməsi imkanları müzakirə olunub.

AZERTAC xəbor verir ki, forumda hər iki ölkənin rosmiləri ilə yanşa, müxtəlif sahələrdə fealiyyət göstərən iş adamları da iştirak ediblər.

Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçlarının siyasi irəsidi və birgə seyrlər ölkələrinə arası intensivləşmə iqtisadi-ticarət əməkdaşlığından məmənluq və tərəfdəşliğin inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş.

Özbəkistannın investisiya, sonayə və ticarət naziri Leziz Kudratov yüksəkənmiş

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib



Mayın 21-də Azərbaycan Milli Xalça Muzeyində Latviyada fəaliyyət göstərən Yanis Akuraters Muzeyi üçün yenidən yaradılan Qarabağ qrupuna aid "Döryanur" xalçasının təqdimatı keçirilib.

AZƏRTAC xəber verir ki, tədbirdə Azərbaycan Milli İncəsonet Muzeyinin direktoru Şirin Məlikova, Latviya parlamenti Sədri Daiga Mierina, Latviyanın Xatiro Muzeyləri Birliyinin direktoru Rita Meinerite, Yanis Akuraters

Muzeyinin direktoru Maira Valtere çıxış ediblər. Onlar 2023-cü ilde Azərbaycan Milli Xalça Muzeyi və Xatiro Muzeyləri Birliyi arasında imzalanmış müqaviləyə əsasən, həyata keçirilen birgə layihənin iki ölkə arasında mö

dəni olaqələrə təhfə olduğunu bildirlərlər. Həmçinin diqqətə çatdırılıb ki, Yanis Akuraters Muzeyində qorunan aq-qara arxiv fotosunda əksini tapan xalça azərbaycanlı və xarici ekspertlər tərəfindən töhfələndirilib, onun Qarabağ qrupuna aid "Döryanur" xalçası olmasa, materialları, rəngləri və ölçüsü müyyənləşdirilib. Vaxtilə Yanis Akuratersin evində yer alan həmin sənət nümunəsi Azərbaycan Milli Xalça Muzeyinin Əhənovi texnologiya şöbosundan yenidən toxunub.

Sonra qonaqların iştirakı ilə "Döryanur" xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi keçirilib, bu sənət nümunəsinin orsəye gəlməsində emsəyi olana lətoşkənnarına təqdim olunub. Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Milli İncəsonet Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovadır.

Yulijs Straume-150:

Naxışlar fərqli mədəniyyətlərdə



1907-1923-cü illərdə Y.Straume Tiflisdə Qafqaz Sonetkarlıq Komitəsində işleyib. Elmi ekspedisiyalar zamanı o, teksil qrafik-sına, toxuculuq ənənələrinin öyrənilməsi və verli medəni ərsin qorunub saxlanması diqqət yeməti. Bu gün Gürcüstan Dövlət Xalq və Tətbiqi Sənət Muzeyində Straume yaradığı 500-dən çox əşya var, o, bu muzeyin yaradıcı və ilk gürcü dizayneri hesab olunur. Straume 1908-1911-ci illərdə Şuşa (Azərbaycan) Real məktəbində rəsmi mülliətimi kimi fəaliyyət göstərib. Straume Latviyaya qayıtdıqdan sonra Latviya peşəkar tekstil sonotının ba-



nilərindən biri oldu. Onun eskizlərinə uyğun olaraq xalçalar, mebellər, suvenirlər və qablar hazırlanırdı.

Sorginənən təşkilatçı Latviya sofirlarıdır. Sorgi Latviya Milli İncəsonet Muzeyi, Dekorativ İncəsonet və Dizayn Muzeyi, Gülbənna Rayon Tarix və İncəsonet Muzeyi, "Druvine Old School" Muzeyi, Latviya Dövlət Arxiv, "Rados" apvienība "Piekta Maja" Yaradıcılıq Birliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeoloji, Etnoqrafiya və Antropologiya İnstitutunun professoru Kübra Əliyeva, tədqiqatçı və məruzoçi Fuad Axundov ilə birgə törfənəşləq həyata keçirilib.

Görüşdə həyata keçirilen birgə layihələrə və BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Multimedia sorgisinin dizaynı və bədii koordinasiyası Azərbaycan Əməkdar rəssəmi Səbino Şixlinskaya aiddir.

"Qarabağ regionun sofr etmek imkanım olub, bu sofr çok tonsı idi. Tarixinizin incisi olan Şuşanın qısa müddətə yenidən direcləcəyinə ümidiyəm", - deyə Dayqa Mierina vurgulayıb.

Tədqiqatçı Fuad Axundov Yulijs Straumenin zəngin yaradılığı barədə danışır. O, Latviya peşəkar tətbiqi sənətinin və dizaynın əsasları qoymuş bu məşhur rəssəmin özündən sonra böyük bir mədəniyyət körpüsü yaratdıqdan sonra vurğulayır.

Bildirlər ki, Yulijs Straume Qafqazın dağ kəndlərində apardığı elmi ekspedisiyalar zamanı o, toxuculuq sənətinin və toxuculuq ənənələrinin öyrənilməsinə böyük maraq göstərib.

"International Policy Digest" nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

ABŞ-də yayımlanan "International Policy Digest" nəşrinə sülhməramlıların bölgəni tərk etməsindən sonra Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması üçün yeni imkanlarından bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəber verir ki, məqalədə 2020-ci ilde əldə edilmiş atoşkəs şərtlərinə əsasən, 1960 rus əsgərinin, yüzlərlə zirehli transportçuların və digər hərbi texnikanın bölgədə yerləşdirildiyi vurğulanıb. Qeyd edilib ki, sülhməramlı kontingentin missiyası 2025-ci ilin noyabrında başa çatmala olsa da, Rusiya sülhməramlıları bölgədə çıxarıb.

Yazıcıda Qarabağın beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanındığı diqqətə çatdırılıb.

Bildirlər ki, Qarabağ bölgəsi Sovet İttifaqının süqut etdiyi dövrlərdə başlayan Birinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən təxminən otuz il işgal altında saxlanılıb: "Azərbaycan 2020-ci ilde ikinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrında orzayı nəzarəti bərpa edib. Altı ay sonra Rusiya Qarabağdan sülhməramlılarını çıxarıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib".

Yazıcıda iki ölkə arasında Almatı Protokolları əsasında sorhələrin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunan ra-

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyevin bu barədə AZƏRTAC-ə açıqlamasından sitat götürilib: "2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Boyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının əlkəmizin ərazisindən vaxtında övvəl çıxarılmışdır. Barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib".

Yazıcıda iki ölkə arasında Almatı Protokolları əsasında sorhələrin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunan ra-

zılgın və atılan addimlərin xüsusiyyəti umidverici olduğu bildirilib. Həmçinin Zəngəzur dəhlizi ha-

qında da məlumat verilib, bu məsələnin hələ də həllini tapmadığı vurgulanıb. Qeyd edilib ki, Azə-

bayan 2020-ci ilde imzalanmış Boyanatda nozorda tutulduğu kimi, Naxçıvanla əlaqəsinin bərpa olunması üçün Ermənistan ərazisində 34 kilometrlik yolun və dəmir yoluñun tikintisini dəstekləyir.

İlham Əliyevin sülh gündəliyi təqdir edilir

Əvvəl 1-ci sah.

Qeyd edək ki, razılışmaya əsasən, rayonun işğal altında olan kəndləri - Baganiş Ayrırm, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin qeyd-şərtlər qaytarılması məsələsinə Prezident İlham Əliyev hələ 2020-ci ilə qaldırılmış və ötən müddədə bər məvzi dair gündəlikdə saxlanılmışdır. Əldə olmuş razılıq delimitasiya istiqamətində atılan ilk addimdır və delimitasiyanın məhz bu istiqamətdə başlaması Azərbaycanın tokidi ilə olub. Delimitasiya prosesi 1991-ci il Alma-Ata Beyannaməsi osasında aparılıcak.

Bölgədə normallaşma ilə bağlı əldə olunan bu nailiyyətlər həm de Azərbaycanın sülh təşəbbüslerinin mühüm göstəricisidir. Çünkü əlkəmiz tərpaqlarının işğal dövründə də daim sühənd yana olmuş, münəaqişin danışçılar vasitəsilə həllinə çalışmışdır. Ancaq mosolənin danışçıları yolu ilə həll olunması üçün missiya-ləndirilən ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa omili addımlar atmış, əksinə, münəaqişin olduğunu kimi qalması üçün əlindən əsirgəməmişdir.

Mayın 10-da Şuşaya qaydan ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev bər məsələyə toxunaraq bildirmişdi ki, biz heç vaxt məhərabı istəməmişik, bər gün de istəmərik. Bəzə məhərabı lazımlı deyil, bəzə tərpaqlarımız lazımdır: "Minsk qrupunun 28 iləki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onları yalnız vədliyərək təsdiq etməliyəm".

Mayın 10-da Şuşaya qaydan ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev bər məsələyə toxunaraq bildirmişdi ki, biz heç vaxt məhərabı istəməmişik, bər gün de istəmərik.

Bölgədən sonra əlkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT)



Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıqda Layiqli Əmək üzrə yeni Ölək Proqramının layihəsi hazırlanıb.

Ötən dövrədə əlkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından artıq 9-na qoşulub və BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə yeni Ölək Proqramının layihəsi hazırlanıb.

Bu barədə əlkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından artıq 9-na qoşulub və BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə yeni Ölək Proqramının layihəsi hazırlanıb.

Mayın 10-da Şuşaya qaydan ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev bər məsələyə toxunaraq bildirmişdi ki, biz heç vaxt məhərabı istəməmişik, bər gün de istəmərik.

Bölgədən sonra əlkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından artıq 9-na qoşulub və BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə yeni Ölək Proqramının layihəsi hazırlanıb.

Əlkəmiz tərpaqlarının işğal dövründə də daim sühənd yana olmuş, münəaqışın danışçılar vasitəsilə həllinə çalışmışdır. Ancaq mosolənin danışçıları yolu ilə həll olunması üçün missiya-ləndirilən ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa omili addımlar atmış, əksinə, münəaqışin olduğunu kimi qalması üçün əlindən əsirgəməmişdir.

Mayın 10-da Azərbaycanın sülh təşəbbüslerinin əsasını əlkəmiz tərpaqlarının işğal dövründə də daim sühənd yana olmuş, münəaqışın danışçıları yolu ilə həll olunması üçün missiya-ləndirilən ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa omili addımlar atmış, əksinə, münəaqışin olduğunu kimi qalması üçün əlindən əsirgəməmişdir.

Mayın 10-da Azərbaycanın sülh təşəbbüslerinin əsasını əlkəmiz tərpaqlarının işğal dövründə də daim sühənd yana olmuş, münəaqışın danışçıları yolu ilə həll olunması üçün missiya-ləndirilən ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa omili addımlar atmış, əksinə, münəaqışin olduğunu kimi qalması üçün əlindən əsirgəməmişdir.

Mayın 10-da Azərbaycanın sülh təşəbbüslerinin əsasını əlkəmiz tərpaqlarının işğal dövründə də daim sühənd yana olmuş, münəaqışın danışçıları yolu ilə həll olunması üçün missiya-ləndirilən ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa omili addımlar atmış, əksinə, münəaqışin olduğunu kimi qalması üçün əlindən əsirgəməmişdir.

Mayın 10-da Azərbaycanın sülh təşəbbüslerinin əsasını əlkəmiz tərpaqlarının işğal dövründə də daim sühənd yana olmuş, münəaqışın danışçıları yolu ilə həll olunması üçün missiya-ləndirilən ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa omili addımlar atmış, əksinə, münəaqışin olduğunu kimi qalması üçün əlindən əsirgəməmişdir.

Mayın 10-da Azərbaycanın sülh təşəbbüslerinin əsasını əlkəmiz tərpaqlarının işğal dövründə də daim sühənd yana olmuş, münəaqışın danışçıları yolu ilə həll olunması üçün missiya-ləndirilən ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa omili addımlar atmış, əksinə, münəaqışin olduğunu kimi qalması üçün əlindən əsirgəməmişdir.

Mayın 10-da Azərbaycanın sülh təşəbbüslerinin əsasını əlkəmiz tərpaqlarının işğal dövründə də daim sühənd yana olmuş, münəaqışın danışçıları yolu ilə həll olunması üçün missiya-ləndirilən ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa omili addımlar atmış, əksinə, münəaqışin olduğunu kimi qalması üçün əlindən əsirgəməmişdir.

Mayın 10-da Azərbaycanın sülh təşəbbüslerinin əsasını əlkəmiz tərpaqlarının işğal dövründə də daim sühənd yana olmuş, münəaqışın danışçıları yolu ilə həll olunması üçün missiya-ləndirilən ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa omili addımlar atmış, əksinə, münəaqışin olduğunu kimi qalması üçün əlindən əsirgəməmişdir.

Mayın 10-da Azərbaycanın sülh təşəbbüslerinin əsasını əlkəmiz tərpaqlarının işğal dövründə də daim sühənd yana olmuş, münəaqışın danışçıları yolu ilə həll olunması üçün missiya-ləndirilən ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa omili addımlar atmış, əksinə, münəaqışin olduğunu kimi qalması üçün əlindən əsirgəməmişdir.

Mayın 10-da Azərbaycanın sülh təşəbbüslerinin əsasını əlkəmiz tərpaqlarının işğal dövründə də daim sühənd yana olmuş, münəaqışın danışçıları yolu ilə həll olunması üçün missiya-ləndirilən ATƏT-in keçmiş Minsk qrupu düz 28 illik fəaliyyəti dövründə bu istiqamətdə nəinki hansısa omili addımlar atmış, əksinə, münəaqışin olduğunu kimi qalması üçün əlindən əsirgəməmişdir.



Mədəniyyət



"Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası" layihəsi elmi icimaiyyətə təqdim edilib



"Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası" layihəsi elmi icimaiyyətə təqdim edilib.

AZƏRTAC xəber verir ki, ücüllik icra müddəti olan layihənin möqsədi Nizami Gəncəvinin əlyazmalarının sayı və dünyada yayılması haqqında daşıq məlumat toplamaq, bu əlyazmaların sayını, mənbələrini, həqiqiliyini və keyfiyyətini sənədlişdən vahid resurs yaratmaqdır.

Xatırladıq ki, 2022-ci il noyabrın

11-də Oksford Nizami Gəncəvi Mərkəzində Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqunun və məlumatlar bazasının yaradılmasına ilə bağlı layihə qəbul edilib. Layihənin direktorları Oksford Universitetindən fərsinəşləş professoru Edmund Herziq və Azərbaycanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevdir. Onlar layihənin özüllərində işinə və ümumiyyətkdə layihəyə nəzarəti həyata keçirirlər.

Mayın 20-də Bakıda keçirilən "döyirmi masa"da Azərbaycan elmi icimaiyyətinin görkəmləri nümayəndələri, Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin alimləri, Şəhərinə mütəxəssislər iştirak ediblər.

"Döyirmi masa"da çıxış edən akademik Nərgiz Paşayeva 2013-cü ildən fəaliyyətə başlayan Oksford Nizami Gəncəvi Mərkəzinin ötən müddət ərzində həyata keçirdiyi tədbirlərin ümumi nəzər salıb. Qeyd edib ki, artıq 2018-ci ildə Nizami Gəncəvi Elmi Mərkəzi Oksford Universitetinin Şəhərinə mütəxəssislər iştirak ediblər.

Mayın 20-də Bakıda keçirilən "döyirmi masa"da Azərbaycan elmi icimaiyyətinin görkəmləri nümayəndələri, Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin alimləri, Şəhərinə mütəxəssislər iştirak ediblər.

"Döyirmi masa"da çıxış edən

irsinən tödqiqi və töbliğində xüsusi rolü malikdir.

Akademik Nərgiz Paşayeva çıxışında həmçinin Azərbaycanda mövcud olan şərqşünaslıq məktəbinin enənlərinə, görkəmlər şərqşünas alimlərin tödqiqtar aparmasına toxunub və bu sahəde yeni layihənin bu məktəbinə enənlərinin daha da gücləndirilməsinə və möhkəmləndirməsinə, gənc mütəxəssislərin fundamental araşdırılmalarına cəlb edilməsinə imkan verdiyini söyləyib.

İngiltəri professor:

"Nizami Gəncəvi Azərbaycanın böyük şairidir"

"Döyirmi masa"da çıxış edən professor Edmund Herziq bu layihənin xüsusi maraq kəsb etdiyini vurğulayaraq deyib: "Bu, sair Nizami Gəncəvi haqqında bir layihədir. Nizami Gəncəvi Azərbaycanın böyük şairidir. Eyni zamanda bu layihə çərçivəsində üç ölkənin - İran, Azərbaycan və Ingiltəronun alimləri bir araya gəliblər".

O qeyd edib ki, vahid kataloq və onlayn məlumat bazası yaradıldıqdan sonra bu məlumatlara çıxış bütün dünyadan mümkün olacaq: "Nizami Gəncəvi tekçə bir ölkədə deyil, bütün dünyada məşhur şairidir. Onun əlyazmaları hamı üçün maraq kəsb edir. Firdovsinin "Şahname"si və Nizaminin "Xəməse"si dünyada en çox aşarlırlar osorlərdər. Nizaminin əlyazmalarının üzü şairin vəfatından sonra köçürürlər Hindistana, Yaxın Şəhər ölkələrə qədər dünyadan bütün məşhur kitabxanalarında öz yeri tapıb. Onun anadan olduğu Gəncə və Məmmədəli kəndindən Nizami Gəncəvi Mərkəzi Oksford Universitetinin Şəhərinə mütəxəssislər iştirak ediblər.

Professorun sözlərinə görə, bu günə qədər Nizamının tödqiqtarıları və porositişkarları üçün çatışmayı

bır məqam var idi: "Bu məqam onun vahid kataloquğun olmaması və ya onun müasir standartlarda olmaması idi. Digər tərəfdən, kağızın keyfiyyətinə, cildlənmə mosololunu doindiye qədər diqqət yetirilməmişdi. Bezi kataloqlar 100-150 il bundan əvvəl yazılıb. O zaman kataloqlaşdırma yaxşı inkişaf etməmişdi. Biz bu işə başlamışq. Yekun nöticədə biziñ üç dildə böyük bir kataloqumuz olacaq. Ondan sonra biz kataloqu bütün dünyada olçanlılığını tomin edəcəyik. Gələcəkdə tərcüməcillərin daha etibarlı kataloqlan istifadə etmək imkanı olacaq. Bu layihə monum üçün çox dəyərlidir. Biz artıq bir neçə ildir ki, bu məsələnin Nərgiz Xanımın gənbəz muzakirə edirik".

"Döyirmi masa"da həmçinin ABŞ Tulane Universitetinin Alman və slavyan tödqiqtarının söbəsinin dosenti, müqayisəli ədəbiyyatlaşdırma üzrə filosof doktoru (Harvard) Elio Brankaforte layihənin əhəmiyyətindən danışıb, Nizami Gəncəvi yaradıcılığının dünyada böyük maraq kəsb etdiyini vurğulayıb, eyni zamanda, ümumiyyətlə, Azərbaycan alimlərinin apardığı tödqiqtar yüksək qiymətləndirib.

Beynəlxalq layihəyə üç ölkənin alimləri cəlb ediliblər

Qeyd edək ki, layihənin tödqiqtarları İrəvanın "Xəməse"si dünyada en çox aşarlırlar osorlərdər. Nizaminin əlyazmalarının üzü şairin vəfatından sonra köçürürlər Hindistana, Yaxın Şəhər ölkələrə qədər dünyadan bütün məşhur kitabxanalarında öz yeri tapıb. Onun anadan olduğu Gəncə və Məmmədəli kəndindən Nizami Gəncəvi Mərkəzi Oksford Universitetinin Şəhərinə mütəxəssislər iştirak ediblər.

Tədbiqat qrupu layihə direktorlarına rübülik hesabatlar verməli və onlardan alınan məsləhətləri layihənin icrasında istifadə etməlidirlər.

Professor Mir-Ənsari Tehran, Bakı və Oksfordda tödqiqtar aparır, əlyazmaları kodlaşdırır və kataloqlaşdırır. O, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin seçilmiş teləbələrinə BDU-nun Bakı filialında fars dili, kataloqlaşdırma üzrə tolim keçib. O, həmçinin Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Korimli, Mərkəmliklər Nizami Gəncəvi, Akif Əlizadə, BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı filologiya üzrə filosof doktoru, dosent Aydan Xəndan, Filologiya fakültəsinin dekanı, filologiya üzrə filosof doktoru, dosent Elçin Məmmədov çıxış ediblər.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tödqiqi söbəsinin böyük elmi işçisi Mustafa Əliyev, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Korimli, Mərkəmliklər Nizami Gəncəvi, Akif Əlizadə, BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı filologiya üzrə filosof doktoru, dosent Aydan Xəndan, Filologiya fakültəsinin dekanı, filologiya üzrə filosof doktoru, dosent Elçin Məmmədov çıxış ediblər.

Qeyd olunub ki, Nizami Gəncəvinin əsərlərinin 4000-ə yaxın olyazmasının toqribi 600 il ərzində dosflərə köçürürlər. Yaxın Şəhər, Cənubi Orta Asiya, Qafqaz və Qərb ölkələrinin kitabxanalarına geniş yayılıb. Vahid kataloqu yaradılması ona görə zoruridir ki, mövcud məlumatlar dağınıq, köhnəlmüşdər, onlar kodifikasi tofforular, mətni köçürülərin qeymləti qeydlərinə ehtiva etmir, bəzən tarixi söhvlərə yol verir. Bundan başqa, bəzəi mühüm əlyazmalar şəxsi kolleksiyalarda saxlanılır. Lakin vahid məlumat bazası olmayıb. Bu məlumat bazasını yaratmaq, əsildə, böyük bir məsuliyət, böyük bir hünər istəyir. Bütün buna başlamışq və ümidişvar ki, bu işi yerinə yetirəcəyik. Oksford Universiteti 800 ildir mövcuddur və biz oməkdaşlığı 2013-cü ildən başlamışq".

Layihənin Azərbaycan tərəfindən rəhbər olan akademik Nərgiz Paşayeva diqqətli cətdirib ki, bu layihə Oksford Universitetinin layihəsidir və əsas möqsidi Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu olmayıb: "600 ildir ki, Nizamini əlyazmalar köçürürlər, kitabxamalarda, şəxsi kolleksiyalarda saxlanılır. Lakin vahid məlumat bazası olmayıb. Bu məlumat bazasını yaratmaq, əsildə, böyük bir məsuliyət, böyük bir hünər istəyir. Bütün buna başlamışq və ümidişvar ki, bu işi yerinə yetirəcəyik. Oksford Universiteti 800 ildir mövcuddur və biz oməkdaşlığı 2013-cü ildən başlamışq".

Layihənin Azərbaycan tərəfindən rəhbər olan akademik Nərgiz Paşayeva diqqətli cətdirib ki, layihənin həyata keçiriləsi ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun oməkdaşları ilə çox gözəl bir komanda formalıdır: "Bu komandaya dəyəri alıbmiz Nəsib Gəyüşəv rəhbərlik edir. O, Azərbaycan tərəfindən və əsərlərinə qədəm əlyazmalar üzərində işləyərək onları nəzərdə tutulan vahid kataloq üçün hazırlanır".


Kataloq layihə tamamlandıqdan sonra Azərbaycan, fars və ingilis dillərində nəşr ediləcək

Nizami Gəncəvinin əsərlərinin vahid kataloqu ilkən olaraq Oksford Universitetinin tödqiqtar arxivində (ORA) fars və ingilis dillərində məlumat bazası kimi yerləşdiriləcək və yeni nöticələr mütəmadi olaraq oraya əlavə ediləcək.

Kataloq layihə tamamlandıqdan sonra Azərbaycan, fars və ingilis dillərində kitab şəhəlində nəşr olunacaq.

Nizami əlyazmalarının tarixi və kodifikasiyasına dair elmi məqalələr hazırlanacaq.

Layihənin icrasında bu günə qədər əhəmiyyətli irəliləyiş əldə olunub və bu iş uğurla davam edir.



dağıoji İnstitutunun tarix üzrə pedagoji fakültəsinə daxil oldu. 1936-ci ilde ali məktəbi fərqlənmə diplomu ilə başa vurdu.

1937-ci il fevralın 10-da SSRİ EA Azərbaycan filialının Tarix Arxeoloji və Etnoqrafiya İnstitutunda Məddi-mədəniyyət tarixi şöbəsində kiçik elmi işçi vəzifəsinə işə başladı. Bir müddət sonra tətbiqətçi işi vəzifəsinə keçirildi.

1940-ci ildə Azərbaycanda sovet həkimiyətinin qurulmasının 20 illi, ilə əlaqədar olaraq, Azərbaycanın etnoqrafiyasına dair materialların tərtib, sistemləşdirilməsi, nəşr haizlənmə işlərinin uğurla yerinə yetirilməsinə görə, o, SSRİ EA

Azərbaycan filialının Rəyasət Heyətinin qərarı ilə mükafatlandırıldı.

O zamanlarda Rəxşəndo Babayev artıq ailə qurmuşdu. 1933-cü ildə oğlu Altay, 1938-ci ildə isə qızı Leyləfür dünyaya gəlmİŞdi. Rəxşəndo xanımın həyat yoldaşı Əliheydor Babayev ixtisasca texnologiyə mühəndis idi. O, Bakı Politexnik Məktəbində dərs demisi, "Azneft" birliliyində məsləhətçi işlərə çalışmışdı. 1943-cü ildə Əliheydor Babayev Almaniya ilə əlaqədə şübhəli bilinməkənədə edildi. 1946-ci ildə azadlıqla çıxdı. Ancaq ona Bakıda yaşamaga icazo verildi. Mingəçevir SES-de çalışdı. 1956-ci ildə Əliheydor Babayev bərəat verildi. Lakin Qubada insultdan vəfat etdi.

1943-1944-cü illərdə sağlamlığı itirdiyinə görə yarımsıstat vahidi ilə işləmək məcburiyyətində qalan Rəxşəndo Babayev "Abşeronda qədim toy adətləri" adlı monoqrafiyasını istehsal etdi. "Abşeronda qədim toy adətləri" adlı monoqrafiyasını istehsal etdi. Qurultay istirakçıları da rehbar xəş golmək üçün gülləşdülər. Bundan sonra Rəxşəndo Babayev Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarına müvafiq olaraq ixtisar adı ilə işləndi. Daha heç bir müəssisədə işləmədi. Təqəüdə çıxmış məcburiyyətində qaldı. Heyati mürrəkkəb, ziddiyətlərə dolu dövrün

Qafqaz sektorunun iclasında "Abşeronda toy sikli" mövzusunda moruze ilə çıxış etdi. İrihcəmli "Abşeronda qədim toy adətləri" əsəri rus dilinə tərcümə olundu. Rəxşəndo Babayevin ilk monoqrafiyası - "Quba şəhərinin toy adətləri" 1946-ci ildə çapdan çıxdı.

Artıq Böyük Vətən müharibəsi başa çatmışdı. Lakin müharibədən sonra Rəxşəndo Babayevin qədər və kodifikasi tofforular, mətni köçürülərin qeymləti qeydlərinə ehtiva etmir, bəzən tarixi söhvlərə yol verilir. Bütün buna başlamışq və ümidişvar ki, bu işi yerinə yetirəcəyik. Layihənin tödqiqtar qrupun üzvleri qədəm əlyazmalar üzərində işləyərək onları nəzərdə tutulan vahid kataloq üçün hazırlanır".

Layihənin icrasında bu günə qədər əhəmiyyətli irəliləyiş əldə olunub və bu iş uğurla davam edir.

Soldan: Mustafa bəy Topçubaşov, Reyan xanım, Rəxşəndo xanım, Rəxşəndo Babayev və İbrahim

rinin toy adətləri" adlı kitabı işq üzüdür. Lakin təsəssüf ki, Rəxşəndo Babayevin ömrünün son illərində üzərində işlədiyi "Bakının vo Abşeronun qədim toy adətləri" monoqrafiyası və bir sıra əsərləri invidyedək.

Rəxşəndo Babayevin AMEA Arxeoloji və Etnoqrafiya İnstitutunun arxivində saxlanılan tödqiqtar əsərləri bir çox tödqiqtarçı alım üçün əvəzsiz mənbədir. Təqdirətiyi qurğudur ki, 2022-ci ildə alımın "Quba şəhə-

Akademik Nərgiz PAŞAYEVƏ:

"Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib..."

"Biz böyük bir layihənin başlangıcı haqqında elmi dairəyə məlumat verdik. Tədbirdə Bakı Dövlət Universitetindən, Azərbaycan Milli Elmlər Akademiyasından dəyərli alımlar, mütəxəssislər istirak ediblər. Cox gözəl hal iddi ki, layihənin Oksford Universiteti tarafından rəhbərliyi, Oksford Universitetindən professor

Edmund Herziq və müqayisili ədəbiyyatlaşdırış üzərə alım Elio Brankaforte da bu tədbirdə qatıldılar".

AZORTAC xəbor verir ki, bu sözü M.V.Lomonosov adına

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru akademik Nərgiz Paşayeva "Nizami Gə

| Rotary Motors MMC-nin 2023-cü il üzrə konsolidə edilmiş Manfaat və zərər haqqında hesabatı | |
|---|---------------------|
| Total 2023: | |
| Cəmi | 25 131 896 |
| İstehsal satışları | 21 510 550 |
| Re-export satışları | 7 334 189 |
| Partis | 11 185 361 |
| İstehsal satışları | 6 000 000 |
| Re-export satışları | 1 246 496 |
| Service | 4 533 061 |
| Partis | 510 036 |
| TOTAL SALES | 28 131 896 |
| Cəmi | 13 640 123 |
| İstehsal satışları | 11 095 123 |
| Re-export satışları | 7 930 879 |
| Partis | 5 193 776 |
| İstehsal satışları | 4 000 000 |
| Re-export satışları | 1 026 933 |
| Service | (4 026 933) |
| TOTAL COST OF SALES | (19 239 699) |
| GROSS PROFIT | 5 892 226 |
| Əmək haqqı | (1 151 889) |
| Dövri 22% | (254 164) |
| Tələb işğalı 1% | (12 000) |
| Aşkarlı məbləğ | (101 472) |
| Bank fəsli | (149 664) |
| Rəsmi xərd | (3 996) |
| Rejestr xərd | (152 707) |
| Bank xərd | (120 000) |
| Şəhər xərd - Bəsni | (7 486) |
| Fəmviyyət xərd | - |
| Dəməxanə və s. | - |
| Səhər xərd | - |
| Səfər xərd | (32 943) |
| Oğur xərd | (78 958) |
| Vəzifə və maddəsiənə xərd | (895) |
| Yanacaq xərd | - |
| Mühafizə xərd | - |
| Mənzil xərd | - |
| TOTAL OPERATING EXPENSES | (2 447 397) |
| İstehsal vergisi | (381 620) |
| Əmək vergisi | (1 036) |
| Vergi | - |
| Cəmi | 10 644 |
| OPERATING INCOME (LOSS) | 3 072 885 |
| İstehsal vergisi | (44 000) |
| Toplu vergisi | - |
| Əmək vergisi | (1 036) |
| Vergi | - |
| Cəmi | (45 041) |
| Cəri ilin Manfaat / Zərər: | 3 028 843 |
| Kənddən ilların zərərləri | - |
| 2022 | - |
| 2023 | - |
| Zərər | - |
| Manfaat / Zərər | 3 028 843 |
| Manfaat / Zərər | 609 559 |
| Caspian Consulting and Partners MMC-nin Auditoru Rotary Motors MMC-nin Direktoru Rotary Motors MMC-nin Baş müsbəti | |
| Rotary Motors MMC-nin 2023-cü il üzrə konsolidə edilmiş Məaliyyə vəzifəsi haqqında hesabatı | |
| BALANCE SHEET FOR 2023 | |
| Total | |
| Current assets: | |
| Cash | 3 274 |
| Bank | 1 177 152 |
| Inventories | 3 416 112 |
| Cars | 1 958 808 |
| Spare parts | 1 457 304 |
| Accounts receivable | 2 103 023 |
| Prepaid expenses | 5 636 004 |
| Trade taxes prepaid | 80 748 |
| Total current assets | 12 406 993 |
| Fixed assets: | |
| Property and equipment | 396 777 |
| Less accumulated depreciation | (243 910) |
| Leasedhold improvements | 3 700 000 |
| Investments | 3 652 867 |
| Total fixed assets | 16 259 860 |
| TOTAL ASSETS | |
| Liabilities and owner's equity | |
| Current liabilities: | |
| Accounts payable | 4 360 271 |
| Accrued wages | 23 393 |
| Trade taxes payable | 276 930 |
| Other | 147 706 |
| Total current liabilities | 4 886 897 |
| Long-term liabilities: | |
| Long-term Debt (legal) | 1 759 546 |
| Total long-term liabilities | 1 759 546 |
| Owner's equity: | |
| Retained earnings | 1 204 100 |
| Tax payable amount | - |
| Current Year Accumulated retained earnings | 8 409 317 |
| Previous Period Accumulated retained earnings | 9 613 417 |
| Total owner's equity | 16 259 860 |
| Total liabilities and owner's equity | |
| Caspian Consulting and Partners MMC-nin Auditoru Rotary Motors MMC-nin Direktoru Rotary Motors MMC-nin Baş müsbəti | |
| Balance sheet prepared by Caspian Consulting and Partners MMC-nin Auditoru Auditor: Elmira Abdullayeva Date: 06.03.2024 Signature: [Signature] | |

"Azərişiq" ASC Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir

"Azərişiq" ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkənin bütün regionlarında yenidənqurma işləri həyata keçirir.

Qurumun Mətbuat xidmətinin məlumatına görə, investisiya programına uyğun olaraq Şəki elektrik şəbəkəsi yenilənir. Rayonun Aran kəndində yenidənqurma işləri başa çatıb. Aşağı Layışçı kəndində isə son-

tamamlama işləri görülür. Orta Zeyzid və Büyük Dəhən kəndlərində yenidənqurma işləri davam edir. Adıçikilən kəndlərdə 0,4 və 10 kV-luq elektrik xələtlər və dayaqlar yenilənir, müasir tripli özünüdüyən izolasiyalı naqillər (ÖİN) cəkilir. Həmçinin köhnə elektrik saygacalar müasirləri ilə əvəz olunur. Yenidənqurma işləri ümumiyləkə Sarıbulaq və Həmifə kəndlərində yaşayan 2 mindən çox abonentli əhatədir. Arılıqbinə

abonent fasıləsiz elektrik enerjisi ilə tomin olunacaq. Balakənin Sarıbulaq və Honifə kəndlərində elektrik təsərrüfatının yenilənməsi işləri davam edir. Həmin kəndlərdə 0,4 və 10 kV-luq elektrik xələtlər və dayaqlar, eləcə də köhnə saygacalar yenilənir. Yenidənqurma işləri ümumiyləkə Sarıbulaq və Həmifə kəndlərində yaşayan 2 mindən çox abonentli əhatədir. Arılıqbinə

kəndində

160 kVA-lıq KTM

qurasdırılır. Katex kəndində isə yeni güc mərkəzinin qurşdırılmasına start verilib.

Abonentlərin

dayanıqlı, fasıləsiz elektrik enerjisi ilə tomin olunması, elektrik enerjisi itklərinin minimuma endirilməsi məqsədilə "Azərişiq" ASC ölkənin bütün regionlarında, kənd və qəsəbələrdə yenidənqurma işlərini paralel şəkildə davam etdirir.

Şəhərdə

160 kVA-lıq KTM

qurasdırılır. Katex kəndində isə yeni güc mərkəzinin qurşdırılmasına start verilib.

Abonentlərin

dayanıqlı,

fasıləsiz elektrik enerjisi ilə tomin olunması, elektrik enerjisi itklərinin minimuma endirilməsi məqsədilə "Azərişiq"

ASC ölkənin bütün regionlarında,

kənd və qəsəbələrdə

yenidənqurma işlərini paralel

şəkildə davam etdirir.

Şəhərdə 160 kVA-lıq KTM

qurasdırılır. Katex kəndində isə yeni güc mərkəzinin qurşdırılmasına start verilib.

Abonentlərin

dayanıqlı,

fasıləsiz elektrik enerjisi ilə tomin olunması, elektrik enerjisi itklərinin minimuma endirilməsi məqsədilə "Azərişiq"

ASC ölkənin bütün regionlarında,

kənd və qəsəbələrdə

yenidənqurma işlərini paralel

şəkildə davam etdirir.

Şəhərdə 160 kVA-lıq KTM

qurasdırılır. Katex kəndində isə yeni güc mərkəzinin qurşdırılmasına start verilib.

Abonentlərin

dayanıqlı,

fasıləsiz elektrik enerjisi ilə tomin olunması, elektrik enerjisi itklərinin minimuma endirilməsi məqsədilə "Azərişiq"

ASC ölkənin bütün regionlarında,

kənd və qəsəbələrdə

yenidənqurma işlərini paralel

şəkildə davam etdirir.

Şəhərdə 160 kVA-lıq KTM

qurasdırılır. Katex kəndində isə yeni güc mərkəzinin qurşdırılmasına start verilib.

Abonentlərin

dayanıqlı,

fasıləsiz elektrik enerjisi ilə tomin olunması, elektrik enerjisi itklərinin minimuma endirilməsi məqsədilə "Azərişiq"

ASC ölkənin bütün regionlarında,

kənd və qəsəbələrdə

yenidənqurma işlərini paralel

şəkildə davam etdirir.

Şəhərdə 160 kVA-lıq KTM

qurasdırılır. Katex kəndində isə yeni güc mərkəzinin qurşdırılmasına start verilib.

Abonentlərin

dayanıqlı,

fasıləsiz elektrik enerjisi ilə tomin olunması, elektrik enerjisi itklərinin minimuma endirilməsi məqsədilə "Azərişiq"

ASC ölkənin bütün regionlarında,

kənd və qəsəbələrdə

yenidənqurma işlərini paralel

şəkildə davam etdirir.

Şəhərdə 160 kVA-lıq KTM

qurasdırılır. Katex kəndində isə yeni güc mərkəzinin qurşdırılmasına start verilib.

Abonentlərin

dayanıqlı,

fasıləsiz elektrik enerjisi ilə tomin olunması, elektrik enerjisi itklərinin minimuma endirilməsi məqsədilə "Azərişiq"

ASC ölkənin bütün regionlarında,

kənd və qəsəbələrdə

yenidənqurma işlərini paralel

şəkildə davam etdirir.

Şəhərdə 160 kVA-lıq KTM

qurasdırılır. Katex kəndində isə yeni güc mərkəzinin qurşdırılmasına start verilib.

Abonentlərin

dayanıqlı,

fasıləsiz elektrik enerjisi ilə tomin olunması, elektrik enerjisi itklərinin minimuma endirilməsi məqsədilə "Azərişiq"

ASC ölkənin bütün regionlarında,

kənd və qəsəbələrdə

yenidənqurma işlərini paralel

şəkildə davam etdirir.

Şəhərdə 160 kVA-lıq KTM

qurasdırılır. Katex kəndində isə yeni güc mərkəzinin qurşdırılmasına start verilib.

Abonentlərin

dayanıqlı,

fasıləsiz elektrik enerjisi ilə tomin olunması, elektrik enerjisi itklərinin minimuma endirilməsi məqsədilə "Azərişiq"

ASC ölkənin bütün regionlarında,